



**Sabir YUSİFOĞLU**

**KİM ÇƏKİB GƏTİRDİ  
DÜZƏ DAĞLARI**

Qoşula bilmədik qayalarına,  
Qoşduq tükdən yüngül sözə dağları.  
Havası çatışmır aran yerində, -  
Kim dartıb gətirdi düzə dağları?

Qartallar səsini içində boğub,  
Qayalar kolların dibinə sıgıb.  
Əl boyda kağızın üstünə yığıb  
Barmaqla göstərir bizə dağları.

O mənəm, hər yandan yolu kəsilən,  
Babəklə bir yerdə qolu kəsilən.  
Köçürün bu yurdun xəritəsinə  
Sınəmə çəkilən təzə dağları.

**BUZ TƏKİ RAHATDI  
ÖZÜM SARIDAN**

Allah bilmir məni harda saxlasın,  
Yaxşı ki, yer tapdım öz ürəyimdə.  
Ölüm də sevəcək nə vaxtsa məni,  
Vurulub oləcək düz... ürəyimdə.

Bu payız ömrümün qışı da yetər,  
Ağac basdırsam da, daha dərd bitər.  
Haqsız cəza çəkən məhbusdan bətər  
Göynəyir nə qədər söz ürəyimdə.